

**Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin Vergilər Nazirliyi
tərəfindən 2015-ci ildə icrası barədə hesabat**

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi			
2.1 (2.1)	Vergi orqanlarının fəaliyyəti barədə məlumatların müntəzəm, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirilməsi	<p>Vergi orqanlarının fəaliyyətinin işıqlandırılması və həyata keçirilmiş tədbirlər barədə məlumatların geniş ictimaiyyətə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (www.taxes.gov.az) və KİV-lə yüksək səviyyəli əməkdaşlıq vasitəsilə çatdırılması məqsədilə hesabat dövründə müntəzəm işlər görülmüşdür. Belə ki, 2015-ci ildə vergi orqanlarının fəaliyyəti barədə KİV-ə 144 sayda press-reviz verilməmiş, bu məlumatlar dövrü mətbuatda və elektron KİV-də geniş işıqlandırılmışdır.</p> <p>Bununla yanaşı, 2015-ci ildə vergi orqanlarının rəhbər vəzifəli şəxslərinin KİV üçün 92 müsahibəsi təşkil olunmuş, aparıcı internet saytlarında Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı 2359 sayda məqalə və informasiya dərc edilmişdir. Mərkəzi televiziya kanallarının informasiya və digər ictimai-siyasi, eləcə də sosial-iqtisadi proqramlarında 2015-ci ildə vergilərə dair 580 sayda süjet efirə verilməmişdir.</p> <p>Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı qeyd edilən məlumatların, o cümlədən press-revizlərin müntəzəm olaraq nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilməsi təmin edilmişdir. Eyni zamanda vergilərin elektron ödənişi, pos-terminallardan istifadə təlimatı, vergi bəyannamələrinin doldurulması barədə video təlimatlar hazırlanaraq nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az), “Facebook”, “Youtube” və “video.az” saytlarında yerləşdirilmişdir.</p>	2012-2015
2.2 (2.2)	Vergi orqanlarının fəaliyyəti barədə illik məruzələrin tərtib edilməsi və internet səhifələrində açıqlanması	<p>Hesabat dövründə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı müvafiq illik məruzə "Vergilər" qəzetində dərc edilmişdir. Eyni zamanda, KİV üçün Vergilər Nazirliyinin illik fəaliyyəti ilə əlaqədar yekun göstəricilərlə bağlı məlumatlar hazırlanmış, o cümlədən elektron mətbuatda ictimaiyyətə açıqlanmış, nazirliyin vəzifəli şəxslərinin iştirakı ilə KİV nümayəndələri üçün ilin yekunu üzrə mətbuat konfransı keçirilmişdir.</p>	2012-2015
2.3 (2.3)	Vergilər Nazirliyinin fəaliyyəti barədə mətbuat konfranslarının və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin	<p>Hesabat dövründə vergi orqanlarının rəhbər vəzifəli şəxslərinin 2 mətbuat konfransı və 9 brifinq təşkil olunmuşdur.</p> <p>Fevral ayında nazirliyin təşkil etdiyi “Azərbaycanda vergi sistemi:</p>	2012-2015

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
	keçirilməsi	<p>reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumunun işinə dövlət orqanları, beynəlxalq təşkilatlar və banklarla yanaşı, qeyri-hökumət təşkilatlarının və sahibkarların ictimai birliklərinin nümayəndələri də cəlb edilmiş və diskussiyalarda iştirak etmişlər.</p> <p>2015-ci ildə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans, “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa, Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartı (ISO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartı) əldə etməsi, bununla əlaqədar təqdimetmə mərasimi ilə bağlı məlumatlandırma kampaniyası, Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Sülh ayılığı” çərçivəsində Vergilər Nazirliyində “Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa tədbirləri keçirilmişdir.</p> <p>Qeyd edilən tədbirlərdə beynəlxalq təşkilatların nümayəndələri iştirak etmiş və tədbirlərin gedişatı tam şəkildə KİV-də işıqlandırılmışdır.</p>	
2.4 (2.4)	Vergilər Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi	<p>Hesabat dövründə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində vergi ödəyiciləri üçün zəruri informasiyanı əks etdirən 13 adda kiçik həcmli bukletlər, kitabçalar, Vergilər Nazirliyinin fəaliyyətini əks etdirən icmal jurnallar ümumilikdə 99200 sayda (86500 azərbaycan dilində, 12700 ingilis dilində) hazırlanmış, nəşr edilməklə vergi ödəyicilərinə çatdırılmışdır.</p> <p>Eyni zamanda, Vergi Məcəlləsinə 2015-ci ildə edilmiş dəyişiklərlə əlaqədar “Daşınmaz əmlak satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi”, “Bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiyə cəlb edilməsi” və “Ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş</p>	2012-2015

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
		<p>vergiyə cəlb edilməsi” mövzularında 3 yeni buklet hazırlanmışdır.</p> <p>Vergi Məcəlləsinə edilən son dəyişiklərlə əlaqədar əyani misallarla əhatə olunan aşağıdakı istiqamətlər üzrə praktiki məlumatlandırma vasitələri (bildiriş formaları) hazırlanmış və xidməti istifadə, eləcə də vergi ödəyicilərinin məlumatlandırılması zamanı istifadə məqsədilə vergi orqanlarına göndərilmişdir:</p> <ol style="list-style-type: none"> 1. Yeni anlayışlar; 2. Gəlir vergisinə edilən dəyişiklik barədə; 3. ƏDV-yə edilən dəyişiklik barədə; 4. Sadələşdirilmiş vergiyə edilən dəyişikliklər (ticarət və ictimai iaşə fəaliyyəti üzrə); 5. Daşınmaz əmlak satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi; 6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri barədə; 7. Mədən vergisinə edilən dəyişiklik barədə; 8. Aksizli malların dövriyyəsinə nəzarət barədə. 	
3. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi			
3.1 (4.1)	Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyi ilə bağlı qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi	<p>Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyi ilə bağlı qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi məqsədilə 2013-cü ildə elektron qaimə-fakturanın tətbiqinə başlanmasına vergi ödəyicilərinin münasibətinin öyrənilməsi məqsədilə nazirliyin rəsmi internet sahifəsində (taxes.gov.az) və “Facebook” və “Twitter” sosial şəbəkələrdəki rəsmi sahifələrində “Elektron qaimə-fakturanın tətbiqinə başlanmasına razısınız mı?” adlı sorğu yerləşdirilmiş, vergi ödəyicilərinin bununla bağlı fikirləri öyrənilmiş və müzakirələr təşkil edilmişdir. Bununla yanaşı, elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının layihəsi hazırlanmış və Nazirlər Kabinetinə göndərilmişdir.</p> <p>Bundan əlavə, 2014-cü ildə vergi qanunvericiliyinin tətbiqi sahəsində vətəndaşlara (vergi ödəyicilərinə) göstərilən xidmətin səviyyəsinin və keyfiyyətinin müəyyən edilməsi və ölçülməsi məqsədi ilə Vergilər Nazirliyinin</p>	2012-2015

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
		rəsmi internet sahifəsində (www.taxes.gov.az) “Birlikdə daha yaxşı olaq!”, “Vergi məsələləri, o cümlədən vergi bəyannamələrinin hazırlanması və vergi orqanına göndərilməsi ilə bağlı hara müraciət edirsiniz?” və “Alış-veriş zamanı POS-terminaldan istifadə edirsinizmi?” mövzuları üzrə sorgular yerləşdirilmiş, vergi ödəyicilərinin bununla bağlı fikirləri öyrənilmiş və müzakirələr təşkil edilmişdir.	
3.3 (4.3)	İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet portallarından istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, ictimai müzakirələrin təşkil edilməsi)	Sahibkarların və vətəndaşların vergi ilə bağlı məsələlər barədə məlumat almalarının operativliyini təmin etmək məqsədilə hesabat dövründə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzini və ayrı-ayrı dövlət orqanlarındakı anoloji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, mərkəzləşdirilmiş şəkildə Çağrı Mərkəzinin təşkil edilməsini nəzərdə tutan “Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidməti (Çağrı Mərkəzi)”nin yaradılmış və “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilmiş, vergi orqanlarının fəaliyyətinin işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə KİV nümayəndələrinin və ictimai təşkilatların, müstəqil ekspertlərin iştirakı ilə dəyirmi masa və seminarlar, habelə ictimai yerlərdə, o cümlədən sosial şəbəkələrdə vergiyə aid müxtəlif müsabiqələr təşkil edilmişdir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd cəmiyyətin vergi ilə bağlı müxtəlif istiqamətlərdə informasiya maraqlarının təmin edilməsi olmuşdur.	2012-2015
3.3.1 (4.3)	İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi Vergilər Nazirliyinin rəsmi internet sahifəsindən, eləcə də nazirliyin facebook və digər sosial şəbəkələrdəki sahifələrindən istifadə edilməsi (tanınmış ictimai xadimlərdən müsahibələrin götürülməsi, ictimai müzakirələrin təşkil edilməsi, vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, interaktiv sual-cavab	Sahibkarların və vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, vergilər, rüsumlar və sahibkarları maraqlandıran digər məsələlər barədə məlumat almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306S nömrəli Sərəncamına əsasən “Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidməti (Çağrı Mərkəzi)”nin yaradılmışdır. Universal telefon məlumat xidməti (Çağrı Mərkəzi) - Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzini və ayrı-ayrı dövlət orqanlarındakı anoloji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmasını və mərkəzləşdirilmiş şəkildə Çağrı Mərkəzinin təşkil edilməsini nəzərdə tutur. Həmin sərəncamının icrası ilə əlaqədar Vergilər Nazirliyinin	

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
	bölmələrinin yaradılması və s.)	<p>təşkilatçılığı ilə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondunda çağrı mərkəzləri yaradılaraq 195 Çağrı Mərkəzinə qoşulmuş və 2015-ci ildən fəaliyyətə başlamışdır.</p> <p>Çağrı Mərkəzinin fəaliyyətinin normativ-hüquqi bazasının tənzimlənməsi məqsədilə Vergilər Nazirliyinin hazırladığı layihə əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli 50 nömrəli Qərarı ilə “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilmişdir.</p> <p>2015-ci ilin nəticələrinə görə həmin Qaydalar ilə müəyyən olunmuş aşağıdakı hədəflərə nail olunmuşdur:</p> <ul style="list-style-type: none"> • xidmət səviyyəsi 87,87 faiz (hədəf min 80 faiz); • cavablandırma səviyyəsi 96,73 faiz (hədəf min 90 faiz); • 10 saniyədən çox gözləyən zənglərin itirilmə göstəricisi 2,69 faiz (hədəf max 5 faiz); • müraciət vərəqəsi tərtib edilmiş müraciətlərin ortalama cavablandırma müddəti – sorğu xarakterli müraciət vərəqəsi üzrə 2,6 gün (hədəf max 7 gün), şikayət xarakterli müraciət vərəqəsi üzrə 12,7 gün (hədəf max 15 gün); • xidmətdən razıqalma səviyyəsi 93,09 faiz (hədəf min 85 faiz); • ilk əlaqədən müraciətin cavablandırılması göstəricisi 86,47 faiz (hədəf min 75 faiz); • xidmətin keyfiyyəti (ümmümləkdə) – 78,66 faiz (hədəf min 70 faiz); • xidmətin yararlığı 99,9 faiz (hədəf min 97 faiz). <p>Bununla yanaşı, vergi orqanlarının fəaliyyətinin işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə KİV nümayəndələrinin və ictimai təşkilatların, müstəqil ekspertlərin iştirakı ilə hesabat dövrü ərzində vergi siyasəti və vergi islahatlarına həsr olunmuş dəyirmi masa və seminarlar təşkil edilmişdir. “Vergilər” qəzetinin təşkilatçılığı ilə 2015-ci ildə “Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” və “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” dəyirmi masalar təşkil edilmiş və qeyd olunan tədbirlərə vətəndaş cəmiyyəti institutları, media və qeyri-</p>	

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
		<p>hökumət təşkilatlarının nümayəndələri cəlb edilmişdirlər.</p> <p>Hesabat dövründə “Facebook” və “Twitter” sosial şəbəkələrindəki Vergilər Nazirliyinin rəsmi səhifələrində, “Youtube” video-hostinq serverində və “video.az” internet səhifəsində vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması mütəmadi olaraq həyata keçirilmişdir. Eyni zamanda, vergi sahəsində aktual olan mövzular haqda video-müsahibələr də hazırlanıqca Nazirliyin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilir. Nazirliyin “Vergi Dostları” layihəsinə qoşulmuş müəllimlərin əlaqələndirilməsi, eləcə də onların gördükləri işlər barədə məlumat vermələri məqsədilə “Facebook” sosial şəbəkəsində eyni adlı qrup yaradılmışdır. 2015-ci ildən başlayaraq nazirliyin “Facebook” sosial şəbəkəsindəki səhifəsində vergilərin ölkəmizin tanınmış simaları vasitəsilə təbliğinə xidmət edən yeni “Tanınmışlardan ismaric var” video layihə hazırlanmışdır.</p> <p>Bundan əlavə, vergi ödəyicilərinə xidmət strukturları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin müəyyən edilməsi məqsədilə İnternet vergi idarəsində (www.e-taxes.gov.az) hər rüb vergi ödəyiciləri arasında sorğu keçirilir.</p> <p>Bakı şəhərində və respublikanın digər regionlarında şagird və tələbələr arasında vergilər mövzusunda müxtəlif yarışlar, müsabiqələr təşkil olunmuş, həmçinin Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm qalereyası ilə birlikdə Bakı şəhərində 1 iyun – “Uşaqların beynəlxalq müdafiə günü”nə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsi keçirilmişdir.</p>	
3.4 (4.4)	Vergilər Nazirliyi tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi	<p>Vergi orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə 2012-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində, 2013-cü ildə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində və Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində, 2014-cü ildə nazirliyin 2 sayılı Ərazi Vergilər Departamentində KİV nümayəndələri üçün “Açıq qapı” günləri keçirilmişdir.</p> <p>Bu tədbirlər KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətləri kimi vergi hüquqpozmaları ilə mübarizə sahəsində, vergi auditinin</p>	2012-2015

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
		<p>təkmilləşdirilməsi və səyyar vergi yoxlamalarının səmərəliliyinin artırılması istiqamətində görülmüş işlərlə, habelə vergi xidmətinin yerli vergi orqanlarının fəaliyyəti ilə, vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlərlə, bu xidmətlərin səviyyəsinin artırılması üçün görülmüş tədbirlərlə tanış etmək məqsədi daşımışdır.</p> <p>Tədbirlərdə bu sahədə yaxın perspektivdə həyata keçiriləcək işlər barədə də KİV nümayəndələrinə geniş məlumat verilmişdir.</p>	
4. Elektron xidmətlərin təkmilləşdirilməsi			
4.1 (5.2)	Vergilər Nazirliyinin səlahiyyətlərinə uyğun olaraq həyata keçirilən elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimatların keçirilməsi	<p>Hesabat dövründə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq müvafiq ictimai təqdimatlar təşkil edilmişdir. Bu məqsədlə 2015-ci ildə Moldova və Qazaxıstan Milli Vergi Administrasiyalarının rəhbərləri üçün təqdimatlar təşkil edilmişdir. Bundan əlavə, 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar 2015-ci ildə Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin iştirak etdiyi tədbirdə "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili" mövzusunda təqdimat keçirilmiş, 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat verilmişdir. ATV kanalı "İş həmişə var" verilişində Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinin və Vergi ödəyicilərinə xidmət mərkəzinin fəaliyyəti barədə süjet yayımlamışdır.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda hesabat dövrü ərzində hər il müvafiq dəyişikliklər edilmiş və Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmət növlərinin ümumi sayı 62-yə çatdırılmışdır. Vergilər Nazirliyi tərəfindən hər il yeni yaradılan elektron xidmətlər barədə məlumatın dövrü mətbuatda, internet saytlarında və TV-də işıqlandırılması həyata keçirilmişdir.</p>	2013-2015
5. Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması			
5.2 (6.2)	Vergi nəzarəti tədbirləri barədə təhlillərin və statistik məlumatların mütəmadi olaraq	Vergi nəzarəti tədbirləri barədə təhlillərin və statistik məlumatların mütəmadi olaraq KİV-də dərcinin təmin olunması, eyni zamanda ictimaiyyətin	2013-2015

№	Tədbirin adı	Vergilər Nazirliyi tərəfindən görülmüş işlər	İcra müddəti
	KİV-də dərcinin təmin olunması	<p>məlumatlandırılması və şəffaflığın təmin edilməsi məqsədilə hesabat dövründə Vergilər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər barədə müxtəlif dövrləri əhatə edən hesabat və statistika məlumatları, o cümlədən vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri, operativ vergi nəzarəti tədbirlərinin aylıq nəticələri, başa çatdırılmış səyyar vergi yoxlamalarının nəticələri, vergi borclarının alınması və borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması sahəsində aparılmış nəzarət tədbirlərinin rüblük nəticələri, vergi orqanlarının icra məmurlarına edilmiş müraciətləri və icra məmurlarının təqdimatları əsasında məhkəmələr tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmiş borclu fiziki şəxslər üzrə məlumatlar və borclu vergi ödəyicilərinin siyahısı mətbu və media qurumlarına press-relizlər formasında təqdim edilmiş, habelə nazirliyin bilavasitə vergi nəzarətini həyata keçirən strukturlarının rəhbərləri ilə hər il müsahibələr təşkil edilməklə, KİV-ə göndərilmiş, bu sahədə həyata keçirilən tədbirlər TV-lərdə, dövrü mətbuatda və elektron KİV-də geniş işıqlandırılmışdır.</p>	

Qeyd: (1.1)* - mötərizədə göstərilmiş bəndlər Milli Fəaliyyət Planındakı bəndlərin nömrələrini göstərir.